



ƏLİ BƏY AZƏRİ

hekayalar

# RƏNCBƏR CƏFƏRQULU

Cəfərqlu kişi rəncəb kimi ad-san qazanmışdı. İnsan-fən, işinin üstası idi. Xeyir-bərkətə deulin, ayağının rüzsəyindən, haranı şumlayıb ekir, ora toxum kəndlərə, ordan bol məhsul götürürdü. Sorağı qonşu kəndlərə də yayılmışdı, hamı istayırdı ki, tarlasını Cəfərqlu kişi sumlaşın.

Payız girenəndən tə qar yərə düşənə kimi günü çöllerde keçirdi. Qara və Sarı öküzünü boyunduruga salar, kotañı qoşub seherəndən axşamadık yer şumlayardı. Yorulmaq nədi, bilməzdii. Zəhmətinin qarşılığında gənəmuzalar, ailəsinizi halaltıla dolandırırdı.

Bir dəfə rəncər Cəfərşünən başına qəribə bir hədəsə geldi. Ömrünün sonunadək həmin hadisəni unuda bilmədi, elə həy heyfini cəkdə.

...Qızılı payızın gününe gönüllerinden biriydi. Bele hav-va ola düşmezdi. Coşfurulu kişi kel kimi güçlü oküzleri ile Çılpak yalın eteyindeki saheni sunmayırdı. Yer yum-şağı olduğundan iş yaxşı gedirdi, oküzler çok da güco düşmeden kotanı darpit apardı, torpağı çevirir, yeri şınlınlardılar. Güntöryah yaxın demek ol ki, yerin çoxu şırımlanmışdı, torpağın garası göz oxşaydı. Birdon oküzler tohluksu hiss etmiş kimi dayandılar. Bu dom Coşfurulu kişisinin teqlâğına ses geldi. Başına qaldırıq ba-ğaba basandı, topunin üstündür bir adam gördü. Yekopar bir kişiydi, ucadan danişa-danişa var-gol edirdi. Ellorunu yana açarak gözör, sanki neye ise teuccübulediğini bil-diğarı devinirdi.

-Mən bu işə mat qalmışam. Mən bu işə mat qalmışam... Mən bu işə mat qalmışam...

Coforqlu kişi övvəl elə zonn etdi ki, topomin başındakı yekopkor kiminəsə mübahisə edir. Hədiqət yetirdiksi ikiçini adam gözünə sataşmadı. Sonra öz-özüne dənişanın doli olduğunu, başına həyət goldiyini düşündü. "Bu niyə öz-özüne danışın ki?" - deyə yazıçı goldi ona. Onsu da dayanmış qırınlı bir "hoş" deyib kotondundu. Görənşib quluncunu qırıldığdan sonra asta adımlarılar tepeyə tərof yön aldı. Yorğunluğuna baxımayaraq qanrlıb geriyo baxmadan birbaşa topomin başına çıxdı. Holo da dayanıb-durdurmanın gözisini, gözidikcə do-

deyinən, hələ bir az da sesini ucaldan kişiye yaxınlaşıb salam verdi. Yekəpər gözünün ucu ilə onu tərs-tərs süzüb dünyani qucaqlayacaq kimi qollarını nə ki var yanacaq gəzinir, deyinməyi dəyam cirdidi:

-Mən bu işə mat qalmışam. Vallah, mən bu işə mat qalmışam. Mən bu işə...

Adam deyinə-deyinə təpənin başına fırlanır,

kände tərəf tutaraq sanki haraylayırdı.  
-Ay camaat, vallah, mən bu işə mat qalmışam.  
Cəfərqulu kişi baxdı ki, bu adam dəliyə həm oxşayır,  
həm de oxşamır. Odur ki, üzünü ona tutub tam ciddilik-  
lik, eləcə də kimi nadirən gəldi.

-A kişi, bir ayaq saxla görüm, son axı hansı işe mat salıveren? Burda ne iş var ki, oysa oysa mat salıveren?

Cofərqlu kişi çox dedi, adam az eşitdi, daha soruşmaçdan bezdil gəri cəvətməc fikrinə düşdü.

-Bax, axırıncı dəfə soruşuram. Deyirsən de, demən sən çıxıb gedirəm. Sen hansı işə mat calmışsan?

-Burda başqa iş var ki? - Adam dayanıb Cəfərə  
siyə tərs-tərs baxdı. - Şənин işinə mat qalmışam.

-Men nə iş görmüşəm ki, sen de mat qalasan? - Günah iş tutmuş usaq kimi Cəfərgulu kişi təəccübəndi.

-Day, nə etməmisən? Sənin işin nədən ibarətdir?  
-Mən faşır bir kəndçiyim, rəncbərlik edirəm. Yer

şumlayıram, taxıl ekirəm. Günəmzd qazancımla ailəmi dolandırıram.

-Ela man do sonin bu işino mat qalmışam. Mat qalmışam ki, son tek öküzlö bu qodır yeri nece şumlansısan.  
"Tok öküzlö" kolmosı Coforqlu kişisinin sıftində ters sille kimisi sappıldıdı. Tez çevrilir öküzlərinə ve şumlardığı tarlaya baxdı. Sahənin yaradın çox sunulanmış hissisi göz oxşaydı. Qara öküz boyundurduğdaydı, Sarı iso yerində yox idi. Coforqlu kişisinin gözü alacakalandı. Bir neçə dəfə gözünü yumub-aqdı, başını silkoladı, amma heç nə deyişmedi. Boyundurduğakı Qara öküüzüydü, özü da tok idi. "Mon ax boyundurğu açmadım, San nece açılıp gedə bilər?" Coforqlu kişi özü-özüne sual etdi, göz gözdirib hər tərəfə baxdı, Sarı öküz gözüne doymadı.

-Bax, bunu deyirdim. - Bayadandan bori təpədo var-gol edib, özü-özüño danışan kişi indi Cəforqulu kişisinin üstüne yeriyirdi, gelib lap qabağında dayanmışdı, gő-zünü də düz gününə içino zilləmisi. - Mən bu işə mat qalmışam ki, son tok öküzlə bu qədər yeri necə şumla-mışan.

## YEZNƏ-QAYIN MAAŞI

Müstəqilliyyin ilk onilliyi idı. Sovetdən qalma zavod va fabrikler tez-tezə bağlanır, evazında yeni-yeni şirkətlər, firmalar yaradılırdı. "Yeznə-qayın maaşı" da yeni yaradılan şirkət rəhbərlərindən birinin "köşfi"ydı. Onda heç kimin yuxusuna da girməzd ki, iyirmi ilden sonra dünyani ləzəye gətirəcək Koronavirus adlı bir epidemiyə ilə bağlı işsiz, qazancsız qalan insanlara yardım nözərdə tutulacaq. Özü de "yeznə-qayın maaşı" na oxşar formada, yoxsa ailəde bir nöfər...

Səxavət qarajı ananlığında tapdı, cüñki oraları yaxşı tənriyidi. Sovetlər vaxtında indi qarajın yerleşdiyi orzıda böyük bir zavod vardı, Səxavət de orda sürücü işləyirdi. Talecin qismatına bax ki, şirkətin qarajına sürücü axta-nı elanı da onun qarşısına çıxb.

Müdir Səxavəti çox gözlötmədi, katibə xəbor verən kimi qəbul etdi. Sonadalarına baxdı, harda yaşıadığı, halarlaşılığı ilə maraqlandı.

-Həzirdə boş maşınınız yoxdur, hamısı reysdedir. - Müdir dedi. - Ancaq bir teklişim var.

-Buyurun! - Səxavət ümidiini üzmədən dilləndi, ona istənilən halda iş lazım idi, xeyli müddəti işsizdi, evo qazanc götər bilmirdi.

-Sizi chtiyar sürücü kimi götürərik. - Müdir bildirdi. - Bir sudaşyan maşınınız var, ona sürücü təhkim etme-mişik. Üç-dörd gündən bir qarajada olan sürücülərden biri onunla gedib su gotirir. Hələlik sudaşyan maşını işlə-dərsinizi. Tezliklə prisiplər maşınlarınız olacaq, onda yeni maşınlarınız birinci təhlil götiyrərsiniz.

Şirkət uzaq məsaflərə yoxlaşması ilə möşguldü. Fırqən-prisep Kamaz, Super Maz maşınları ile ölkəlerası yükler daşındı. Səxavət de zavod bağlanana kimi prisep Kamaz sürücüsü işləmisi, Bakıdan rayonlara ti-kinti materialları daşmışdı. Müdirin toklifi onun ürəyin-ça oldu.

-Elo mən özüm də... - Cəforqulu kişi sözünün gerisi-ni gotirmədi, əcabi hərəkəti ilə ona bədbəxtlik getirən yekoperin yanından dinnəzəcə aralındı.

Ertəsi gün Qaçaq İsfafilin adamlarının rəncəbor Cə-forqulunun Sarı oküzüünü boyunduruqdan açaraq necə aparması xəbəri ellərə yayıldı...

-Yeznəmiz Adil də iş axtarır. O da bizim zavodda prisep Kamaz işlədir, rayonlara birlikdə tikinti material-ları daşmışıq. Bölkə, sudaşyan maşını verəsiniz o, iş-leşsin?..

Müdir razılaşdı.

Ertəsi gün Səxavət Adilla birlikdə gəldi. Müdir hər ikişini ilə yenidən səhəbtəşdikdən sonra sudaşyan maşını Adile təhkim etdi.

-Hələlik sən de Adilin yanında ol, maşının oyər-oy-siyine baxın. - deyə Səxavət tapşırıq verdi. - Maşın olan kimi soni reysə göndərəcəyim.

Şirkotin işi yaxşı gedirdi. İki-üç gündən bir su gotir-məli olurdular. Səxavət Adil boş vaxtlarını da bir yerdə keçirir, müdir dediyi kimi, sudaşyan maşının oyər-oy-siyini düzəldirdi.

Bələliklə, günlər galib keçdi, ay tamam oldu.

Katibə xəbor Verdi ki, nahardan sonra mühasib ma-şasını paylayacaq.

Səxavət mühəsibin maaş cədvəlinde "yeznə-qayın maaşı" qrafasını görəndə "gözlorı kolləsinə çıxdı":

-Bu na deməkdər!

-Müdir özü belə tapşırıb. Siz ikiniz bir maşın işlətməsiniz. Biziñ hər bir maşının sürücüsünə bir maaş nezər-do tutulub. Odur ki, siz yeznə-qayın bir maaş alırsınız.

-Biz ikimiz bir maşla necə dolana bilirok? Mən gün-de üç paçka siqaret çəkirom, Adil bir paçka çəkir. Mən bir oturuma üç pors yemek yeyir, doymuram, Adil bi-rini güclə yeyir. Mənim ailəm dörd başdan ibarotdır, Adil ailəsin aitələt. Bu necə olan işdir, hansı qanunda yazılıb ki, yeznə-qayın bir maaş alsın?

-Day orasıñ özünüñ bilorsunuz!..

-Görəcəkli günlərimiz varmış... - Səxavət bir siqaret yandırıb ofisində çıxdı.

## TƏZƏ MÜƏLLİM

"Müəllimin qanması əla düşməz!" El deyimi

Onlar həmin axşam Atakisinin evində toplaşmışdır. Düzdür, indi o evdə daha Atakisinin ailisi yaşamırı, məktəb fealiyyət göstərir, amma heç kim ora "məktəb" demirdi, hamı "Atakisinin evi" deyirdi.

Atakisi öz ailisi ilə qoşun kəndə köçüb gedəndən sonra kənd camaati ev baxısmış qalmasın, dıvarlar qızılayıb ovulub tökülmüşü deyə belə qorara golmişdirən.

Hor il yay aylarında divarlarını ağardar, yan-yörosino ol gozdirib sahmana salırdılar.

Ev comisi bir otaqdan ibarət idi - kənd yerlərinə moxsus birçə uzun zal otayıydı. Atakisi imkan cleyib ey-vanını və kollayı otaqlarını tikdirəmməmədi.

Bu, birotqlı evde kənd usşalarına dərs keçirdilər. Üç sinifdən ibarət ibtidai məktəbdi - şagirdlərin sayı iyirmi-

ni keçməzdı. Ucqar dağ kəndi olan Əzgilli do elo iyirmi bir evdən ibarətdi, nə artmirdi, nə azalmirdı. Uşaqlar böyüdükcə şəhər axışır, hər evdə qocalarla bərabər ancəq bir övlad ailə qurub qalırı. Nədənse, heç müəllimlər də bu kənddə durus götürmürdilər. Tayinatla gələnlərin hamisi bir il, uzağı iki il işləyib yerlərini doyişirdilər.

İndi do Hafiz adlı bir gənc müəllim göndərməmişdir. Hafiz qonşu Borzan kəndindən idi, özü də institutu yenicə bitirmişdi. Borzan kəndində hamının ayaması, loqəbi olduğundan, gənc müəllim Hafizi de "mükafatlandırmışdır", adına "Üzüyanıx Hafız" deyirdilər. Hafiz müəllimin üzü nə vaxt yanmışdı, nece yanmışdı, Əzgilli kənd camaati bunu bilmirdi, heç soruşub öyrənməyi də özlərino siqışdırırdılar.

Sentyabrın son günü olmasına baxmayaq kənd camaati işdən-gündən vaxt eləyib həle Üzüyanıx Hafızə əməlli-başlı tənisi ola biləməmişdi. Bu gün isə müəllim özü naqar qalıb kənd kişilərini - valideynləri cəzə vacib bir məsələ ilə bağlı məktəbə - Atakişinin evine toplamışdı.

Valediyan iclas aşxamı saatlarında yekunlaşdı, payız axşamı olduğundan artıq qaralıq düşmüştü. Sonda Hafiz müəllim bir siyahı oxudu. Həmin siyahıya esasən Rayon Xalq Maarif Şöbəsi tərəfindən təmənnəzzə olaraq kənd məktəblilərinə göndərilən ayaqqabılardan bəlli dərəcədə. Bu masələ valideynlərin diqqət və maraşına səbəb oldu, çünki indiyə kimi belə bir "yardım" görəməmişdilər. "Görünür, avvalı müəllimlər satıb pulunu ciblərinə qoyublar" - kənd kişilərinin fikrindən ilk keçən do ele bər oldu.

-Men bilmirəm ovvəli müəllimlər necə bögü aparıblar... - Üzüyanıx Hafız o biri üzünə valideynlər tərəf tutdu. - Amma men əlibə sirası ilə tərtib olunmuş siyahı qəbəğimə qoyub tam ədaletli, prinsipial bögü aparmışam. Kənd yeri olduğuna görə burada birinci yerdə potu, ikinci yerdə qaloş, sonra ayaqqabı, sonda da sandal golir. Men o siyahıya uyğun ardıcılıqla bölmüşəm. İndi məsələn ağzın sizin tiflərinizlə açılacağam. Ayaqqabları məşqən içindən çıxardıb sizə verəcəyəm.

-Bəs razmərlər necə? Uyğun galocəkmi? - Damar Bayər soruşur.

-Sən səsinə kas! - Hetet Hüsü onun "ağzından vurdur": - Bilmirən qaloş neço razmər olur?

-Uyğun golar. Özüm iri razmərlər götürməşəm ki, uşaqlarımız un corabala geyinə bilsinlər, ayaqları üzüməsin. Hetta qaloşların içinde yeddi nömrə olanı da var. - Üzüyanıx Hafız dərhal cavab verdi ki, sakitləşsinlər, ürəklər yercin gölsin.

-Ə, bə lap Nağdali kisinin razmərin getirib ki... - Arxa cərgədə oturanlardan kimse yayı, qış yun corabala doqquz nömrə qaloş geyen Nağdali kisini xatırlatdı.

-Müəllim, belə ovvələcə siyahını oxuyasınız... - Montyor Yusif astadan təklif etdi.

-Belə yaxşı olar. - Yerbayerden Yusif kisinin təklifi ni desteklədilər.

Hafiz müəllim: "O da mənim gözüm üstü", - deyib siyahı üzü bölgünə oxumağa başladı. Temkinlə, yavaş-yavaş, aranı-aram oxudu, valideynlər de kirimişə dişlərini dişlərinə qicıraqa onu dinlədilər. Elə ki, siyahı oxunub qurtardı Tərəf Tehmasib söz aldı.

-Hafız müəllim, olbotte ki, siz çox aliconablı göstərib bir meşox ayaqqabını rayon mərkəzindən dalıniza alıb bura, bizim uşaqlara getirmisiniz. Əzgilli kəndinin çörəyini yemiş o biri müəllimlər kimi bazaarda birinə vərib doyar-doymazına sadırmamusınız. Buna görə Əzgilli kənd camaati sizə minnətdardı və yaşlılığını heç vaxt unutmayaçaq. Anma siz də gorak bizi eşidəsiniz, bölgüdə düzeliş aparasınız. Belə bi təklifimiz var.

-No toklif? - Hafız müəllim Tərəf Tehmasibin üstüne cocudu. - Men siyahı üzrə ədaleti bölgü aparmışam. Burda heç kim heç kimdən üstün deyil. Neco bölmüşəm, eləcə də paylayacam. Vəssalam. Qurtardı, getdi.

-Monim evim məktəbə lap yaxındır. Familyamız Allahyarovdur deyə oğlum Ziyadxana Potu yazmışınız. Ziyadxan evdən çıxıb beş metrlik yolu keçən kimi məktəbin həyatına düber. Onun ayağı heç vaxt palçıq üzü görmür. Ona ayaqqabı da yazu bilərsiniz, lap sandal da. Amma Təhəzin qızı Yazdagül kəndin ağyandın palçıqlı yolla golir, siz isə ona sandal yazmışınız. Təklifimiz burdur ki, Təhəzin qızına ya potu, ya da qaloş verəsiniz ki, məktəbə golonda ayağı palçıq batmasın.

-Men siyahı üzrə bölgü aparmışam. Bölğümü de dəyişen deyiləm. Uşaqlar da məktəbə golonda yoxlayacağam. Əger öz aralarında dəyişiklik etsələr, dərəse buraxmayıb, yuxarılarla şikayət edəcəyəm. İmkən verə bilərem ki, burda özbaşınlıq olsun. Men nə deyirəm, necə deyirəm, eləcə də olacaq.

Bərk mübahisə getdi. Valideynlər nə qədər xoşluqla təklif etsələr do Üzüyanıx Hafız inadından dönmədi. Hetta Edgar yarmaçanı götürüb müəllimin təpəsino endirmək istədiyə də, qolundan tutuldar, vurmaq imkan vermadılar. Axırda yaşca hamidən böyük olan İsləfondiya kişi sakito öz təklifini bildirdi:

-Siz mənə olmamışın, imkan verin, müəllim özü bildiyi kimi paylaşın. Biz xəlveti öz aramızda al-dəyiş edərik.

Qurban kişi lap arkada oturub bütün burları müşahidə edirdi. O, çox temkinli adam idı. Müharibəye görə məktəb oxunmasa da çox oxumışlardan möntəqili danişirdi. Çalışardı ki, belə mübahisəli məsələlərə qarşasın. Diqqətə baxar, sonda eçitselər de, eçimsələr də öz fikrini bildirir çıxıb gedərdi. Bu gün do mərekən dirləndi, dirləndi, Üzüyanıx Hafızın yersiz inadkarlığını dözmədi, axır ki, möhkəmdən səppitli ilə elini elinə vurub dilləndi:

-Pah atonan qanmaz yiyesi! - Səppitliya hamı diksindi. Əli ilə müəllimi göstərdi. - A kişilər, bundan müğayat olun! Bunun parlaq geleceyi olacaq. Müəllimin qanmazı olə düşmez!

Həmin əhvalat dillərdə dastan olub kənd-kənd, el-el dolaşdı. Qurban kisinin sözü do zorb-məsələ çevrildi, el deyimi oldu. O vaxtdan Baharlı eli harda inadkar müəllim gərso olinı elinə vurub ucadan: "Pah atonan qanmaz yiyesi!", deyir, qəşə eləyib uğurən.

İller keçdi, elə Qurban kişi dediyi kimi oldu. Rayon rəhbərliyi, Baharlı camaati Üzüyanıx Hafızdən muğayat oldu, onu vəzifə pillərində irəliyo çökdilər. O, otuz il-dən artıq rayonun qabaqcıl məktəblərindən birində direktorun kreslosunda ayladı.